



**Vaqif YUSİFLİ,**  
*filologiya elmleri doktoru*

"Sənətkar üçün, alim üçün istedad başlıca şərtlidir. Lakin istedad o zaman məhsuldar və səmərəli olur ki, gecəli-gündüzlü yorulmaq bilməyən qızığın zəhmətlə alışib işiq saçır. İstedad və zəhmətin birləşməsini öz şəxsiyyətində təcəssüm etdirən elə alim, sənətkarlar da var ki, onların verdiyi məhsul heç də həmişə milli ədəbiyyatın mənafeyinə, tərəqqisinə kömək göstərmir, əksinə, yad mövqedə dayanıb xeyirdən çox zərər gətirir. Deməli, əsil alim kimi yetişməkdən ötrü istedad və zəhmətsevərlikdən əlavə, başqa bir keyfiyyət dəxalq, vətən sevgisi ilə çırpınan hərarətli qəlbə malik olmaq da şərtdəndir. Bu üç keyfiyyət görkəmli tənqidçi və ədəbiyyatşunas alim Məsud Əlioğlunun şəxsiyyətində ahəngdar vəhdətdə təzahür edirdi".

#### (Qasım Qasızmazadə)

Yaşasaydı, indii onün 90 yaşı tamam olacaqdı. Ancaq bir-iki istisna nəzərə alınmazsa, Azərbaycan ədiblərindən, tənqidçi və ədəbiyyatşunaslardan heç kim 90 il yaşamayıb. Məsud Əli oğlu Vəliyev (Məsud Əlioğlu) təbii ki, ölümündən sonra da xatirələrdə yaşayır, tənqid tariximizdə görkəmli bir sima kimi yad edilir, onun haqqında məqalələr, xatirələr yazılır, namizədlik disertasiyası hazırlanır, özü 90 yaşıını görməsə də, biz Məsud Əlioğlunu cismən olmasa da, ruhən diri sayırıq. Nə etmək ki, Məsud Əlioğlu bu 90 ilin ancaq yarısını yaşadı. Ancaq bu 45 illik canlı Məsud Əlioğlu ömrü yüzlər tənqid və elmi məqalələrə, ondan çox monoqrafiyalara paylandı, sərf olundu.

Məsud Əlioğlunun çox qısa rəsmi bir tərcüməyi-hali var: 1928-ci il oktyabrın 5-də Azərbaycanın Qubadlı rayonunun Mahmudlu kəndində, yazıçı Əli Vəliyevin ailəsində dünyaya gəlmışdır. İbtidai təhsilini həmin Mahmudlu kəndində, orta təhsilini isə 1 sayılı Bakı şəhər məktəbində almışdır. Sonra beş il ADU-nun filologiya fakültəsində oxumuş, oranı bitirdikdən sonra bir il Uşaqgəncnəşrə bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ondan sonra ta ömrünün axırına qədər Nizami adına Ədəbiyyat İnstitutunun Sovet ədəbiyyatı şöbəsində baş elmi işçi kimi çalışmışdır. Ancaq bu rəsmi tərcüməyi-hal Məsud Əlioğlunun o 45 illik yaradıcı ömrünün sadəcə zəhiri görüntüsüdür.

# MƏSUD ƏLIOĞLU: 90 İLİN YARISI

Məsud Əlioğlu dedikdə biz ilk növbədə, Azərbaycan ədəbi tənqidinin 1950-1973-cü illərdəki ən fəal, tənqidli fikrin aparıcı nümayəndələrindən bəri hesab edirik.. Məsud Əlioğlu dedikdə, biz klassik və müasir ədəbiyyatın müxtəlif problemlərinə və ayrı-ayrı şəxsiyyətlərinə sanballı, bu gün belə aktuallığını itirməyən məqalələr və monoqrafiyalar həsr edən görkəmli bir ədəbiyyatşunas alımı görürük. Və Məsud Əlioğlu dedikdə, biz Azərbaycan ziyanlığının bütün gözəl keyfiyyətlərini öz varlığında yaşıdan, tekce yazıları ilə deyil, fenomen yaddaşı və hafizəsi ilə ədəbiyyatımızı təbliğ edən bir alovlu tribunu görürük.

Məsud Əlioğlu ilk məqalələrini elə tələbəlik illərində, qırxinci illərin sonlarında qələmə almışdır. Bu elə bir dövr idi ki, Azərbaycan ədəbi tənqidinin sıraları çox seyrək idiyəslərdən Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Mehdi Hüseyn, Əkbər Ağayev, Oruceli Həsənov və cavanlardan Kamal Talibzadə, Əziz Mirəhmədov, Pənah Xəlilov, Yəhya Seyidov- bu sıraya Məsud Vəliyev də qoşuldu. O, əllinci illərdə əsasən bir tənqidçi kimi tanındı, "Ədəbiyyat qəzeti"nin o illərdəki nömrələrini vərəqləyərkən biz Məsud Vəliyev imzasına tez-tez təsadüf edərək. O, həmin illərdə ayrı-ayrı şeir və nəşr kitabları haqqında maraqlı məqalə və resenziyalarla diqqəti cəlb edirdi. Bu məqalə və resenziyalar o dövrün nəşr və poeziyası haqqında müəyyən təsvir və yaradır və təhlil mədəniyyəti, yazı üslubundakı sadəlik, tərifi difirambaya, tənqidli şəxsi ambisiyalara çevirməmək xüsusiyyəti bu yazıların əsas göstəricisiydi. Bir halda ki, biz "yazı üslubu" ifadəsini işlətdik, o zaman Məsud Əlioğlu üslubunu qısaca da olsa, şərh etməliyik.

Məsud Əlioğlunun istər məqalə və resenziyalarında, istərsə də monoqrafiyalarında aparıcı üslub əsasən ciddi elmi meyarlarla şərtlənən bir üslubdur. Bunu biz onun "Cəlil Məmmədquluzadənin dramaturgiyası", "S.S.Axundovun həyat və yaradıcılığı", "Rəsul Rza", "Ədəbiyyatda yeni insan", "Hüseyin Cavidin romantizmi" monoqrafiyalarında, iki-cildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" üçün yazdığını "20-ci illərdə nəşr", "30-cu illərdə nəşr", "Mühəribədən sonrakı dövrde dramaturgiya", "Tənqid və ədəbiyyatşunaslıq", "Müasir dövrde tənqid və ədəbiyyatşunaslıq" ocerkləndə, həmcinin klassiklərin (Nizami və Füzulinin, Vaqif və Vidadiyin, Şaiq və Vahidin, C.Məmmədquluzadə və Sabirin, Haqqverdiyev və S.S.Axundovun yaradıcılığına həsr olunan ədəbi

portretlərində də izleyə bilərik. Ancaq üslubun başqa bir komponenti- emosionallıq, fikir və mülahizələrin bədii mətn kimi qavranılması da diqqətdən yaxınır. Bu xüsusiyyət onun ayrı-ayrı elmi məqalələrində parçalar halında görünə də, ömrünün son illərində qələmə aldığı "Məhəbbət və qəhrəmanlıq" yazısında üstünlük təşkil edir. Esseçilik də Məsud Əlioğlunun bir çox yazılarında nəzərə çarpır və yetmişinci illərdə Asif Əfəndiyevlə birge Məsud Əlioğlu bu janrin inkişafında, Azərbaycan tənqidli fikrində intişar tapmasına yardımçı oldular. Amma ən əsası budur ki, Məsud Əlioğlunun

ziya, məqalə, ədəbi portret, monoqrafiya, ciddi mahiyyət kəsb edən problem yazılar.

Məsud Əlioğlu elə bir dövrde ədəbiyyata gəlmişdi ki, sozializm realizminin, ədəbiyyatda sovetizmin ən şidirgi gedən vaxtlarıydı. Təbii ki, o, bu təsirdən yayına bilməzdi. Bir çox yazılarında da bu təsiri görməmək mümkün deyil. Ancaq üstündən illər keçəndən sonra diqqətle nəzər yetirdikdə Məsud Əlioğlunun mümkün qədər sovet ideologiyasından sapındığı və mümkün qədər o təsirə qapılmamaq istəyi məlum olur. Burada onun daha çox klassiklərə, onların yaradıcılığına üz tutması və müasir ədəbiyyatdan

yazanda da daha çox bədii mətnə diqqət yetirməsi nəzərdən qəçməməlidir. Amma ən əsası odur ki, o, XX əsr Azərbaycan ədəbiyyatını tədqiq edərək bu ədə-


biyyatın öz tarixi inkişaf prosesini nəzəre alırdı. Məsələn, "Ədəbiyyatda yeni insan", "Sevildən Saçılıya", "Atalar və oğullar" kimi əsərlərində Məsud Əlioğlu Azərbaycan ədəbiyyatının keçidiyi yolu tədqiq edirdi, xüsusilə, o dövr üçün çox səciyyəvi olan müsbət qəhrəman, atalar və oğullar münaqişəsi, qadın azıldığı problemlərini şərh edirdi. Bir də axı, lap sosializm realizmi prinsiplərindən çıxış etsə belə, biz indii Məsud Əlioğlunu qinaya bilmərik. Sosializm realizmi o dövrde öz hüdudlarını aşış keçmişdi, bir ədəbi cərəyan kimi Avropa ədəbiyyatına da təsirini göstərirdi. Və sosializm realizmi ayrı-ayrı milli ədəbiyyatların inkişafı qarşısında sədd çəkmirdi.

Məsud Əlioğlu Azərbaycan ədəbiyyatının klassik dövrünün dərin bilicisi idi desək, səhv etmərik. Onun Nizamiyə, Füzuli, Vaqifə, Vidadiyə, Cəlil Məmmədquluzadəyə, Sabire, Səhhətə, Şaiqə, Cavidə, Hadiyə, Möcüzə həsr etdiyi yazılar yubiley stixiyasından uzaq idi. Bu yazılar klassikani qədərince duyan və bu ədəbi korifeylərin hər birinin yaradıcılığına Məsud Əlioğlu gözüyle baxmağın ölçüsü idi. Həmdə bu yazıların bir çoxunda o, mümkün qədər sırf tədqiqatçı missiyasını- mətnə aludəciliyi, faktlara, müqayisələrə istinad etmək prinsipini unudurdu, daha çox sərbəst tənqidçi ədəbiyyatşunas mövqeyini ifadə edirdi. Və burada bəlkə də subyektiv səslenə biler ki, deyək: Məsud Əlioğlu yegane tənqidçilərdən idi ki, öz yazılarına romantik pafos, romantik

nəfəs qatırıdı. Baxın: "Füzuliye görə aşiq işqılı, saf ideallar uğrunda amansız vuruşmalara və çətin döyüşmələrə, mənəvi-fikri sarsıntılarla inadla davam getirən və qalib çıxan mətanətli döyüşçü olmalıdır. Həqiqi, təmiz məhəbbətə canın dan keçməyi bacaranlar layiqdirlər. Fikrən məhdud olanlar, miskin qəlbilər və şəxsiyyətə zəiflər sevməyi bacarmazlar". Yaxud: "Vidadinin kədəri düşüncədən, dərinliklərə baş vurmaqdan hasil olan müteffekkirən kədərdir, romantik iztirabdır" Yaxud: "Hədi- "hürriyət" aşiqidir. Onun romantizminin əsas qayəsi məfkurəfikir qaynağı və həyat idealı-azadlıqdır!...İnsanın, azadlıq eşqi müqabilində, digər diləkleri teməlsiz və faydasızdır. Qelbən və fikrən azad olmayan bir şəxsən xeyir əməl, həqiqət və gözəlliyyə münasib gərəkliliyiyyət gözləmək nəticəsizdir M.Hadinin kədəri sonsuzdur. Fəqət bu kədərbədbinlik, ruh düşgünlüyü və ümidsizlik deyil. Bu, sənük ağıllarda işq şüasını, dar mühitdə fikir zənginliyini, məhkum cəmiyyətdə azadlıq eşqini alovlandırmağa can atan müteffekkirin, mətin filosofun kədəridir". Bu cür sərbəst düşüncə, deyim tərzi nə Məsud Əlioğlunun tənqidli yazılarında tez-tez rast gəlirik. Amma Məsud Əlioğlunu həm də bir ədəbiyyat tarixçisi idi və onun tutaq ki, ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" üçün qələmə aldığı icmalla məhz faktlarla işləməyi bacaran, ədəbi prosesi yeterince izləyən bir ədəbiyyatşunas la qarşılaşırıq.

**Məsud Əlioğlunun "Hüseyin Cavidin romantizmi" monoqrafiyasına gəldikdə isə, bu əsər onun şah əsəridir, desək, səhv etmərik. Cavidşünaslığın yeni bir məhələsində-akademik Məmməd Cəfərin "Hüseyin Cavid" monoqrafiyası ilə başlayan tədqiqatı, Mehdi Məmmədovun, Yaşar Qarayevin və digər alımların ən sanballı məqalə və monoqrafiyaları ilə bir sırada dayanan, lakin möazuya, yəni Cavid romantizmine ilk dəfə sistemli elmi konsepsiyası ilə seçilən bu əsərdə Cavid qəlbinin romantikası, darıxan adamların faciəsi, eşq və ülviyət fəlsəfəsi öz təcəssümünü təpər. Məsud Əlioğlu istər klassiklərdən, istərsə də müasirlərdən yassın, ilk növbədə haqqında söz açıldığı sənətkar sevgisi göz qabağında id. O, hər cür rasionalizmən imtina edib emosional bir tərzdə həmin sənətkara münasibətini bəzən lap coşqunluqla, hətta çılgıncasına ifadə edirdi.**

(ardı gələn sayıımızda)



tənqidli lisani, təhkiyə tərzi təmiz Azərbaycan diline söykənikli idi. Oxucu onun yazılarını oxumaqda heç bir çətinlik çəkmirdi, bu yazılarında qəliz terminlərə rast gəlməzdi, fikribilərkdən ya bilməyərəkden mücərrədləşdirməyə, anlaşılماzlıq sürüklemək hallarına da təsadüf edilmirdi. Məsud Əlioğlunun məqalə və monoqrafiyalarının hər birində aparıcı bir tezis irəli sürüldürdü, bütün yazıda həmin tezis pilə-pilə, sona qədər izah olunurdu. Məsələn: "Nizami möcüzədir- insanlığın mənəvi kainatında", "Füzuli bizim mənəviyyatımızdır. Eşq insanın insan uğrunda fədakarlığıdır", "Sabir şeirində əsrin qaranlıqlarını yararaq bu günə gelib çıxan və hal-hazırda ictimai və bədii idarəkin dərinliyinə yol açan xüsusiyyət nədir? Həqiqətin qüvvəsi!", "Məhəmməd Hadi müteffekkir şairdir-faciəli istedadıdır", "Uşaq ədəbiyyatımızı Şaiqsız təsəvvür etmek çətinidir"- bu misalların sayını artırmaq olar, yəni demək istədiyim odur ki, Məsud Əlioğlunun yazılarında başlanğıcdan sonadək fikir ardıcılılığı, nəyi demək, həm də necə demək prinsipi ilə qarşılaşırıq.

Onun yaradıcılığında məhdudluq yox idi-bele ki, ədəbiyyatımızın bütün dövrleri və janrları əhatə olunurdu. "Dədə Qorqud"dan və Nizamidən başlanın ədəbiyyat tərihimiz müasir ədəbiyyatımıza qədər bir yol gəlirdi, bu yolun hər mərhəlesi ayrı-ayrı problemlərin və ədəbi şəxsiyyətlərin yaradıcılığının özünəməxsus tədqiqi ilə diqqəti cəlb edirdi. Janrlara diqqət yetirək- resen-